

## Ç

- çaban** *i.s.* 3 dürmək; kind of sandwich. *cəm:* çabandır.
- çağız** *i.s.* 3 daraq; comb. *cəm:* çağzıdır.
- çang** *i.s.* 3 ovuc; palm, handful. *cəm:* çangıdır.
- çaşıkiri** *f.s.* 7.1, *bm.t.*, *var.* → taşıkiri
- çaşıkui** *f.s.* 7.1, *b.t.*, *var.* → taşıkiri
- çejîği** *ts.*, *f.s.* 5.4, *bm.t.* 1. yaraşmaq; suit, go well with. 2. alınmaq (iş); turn out well. *b.t.:* çejîği.
- çejîgi** *f.s.* 5.4, *b.t.* → çejîği
- çekiri** *tl<sup>1</sup>*, *f.s.* 7.2, *bm.t.* satmaq; sell. *b.t.:* çekui.
- çekui** *f.s.* 7.2, *b.t.* → çekiri
- çəçi** *f.s.* 1.1, *b.t.* → çəçiri
- çəçinkiri** *tl<sup>1</sup>*, *f.s.* 7.1, *bm.t.* (suyu) səpmək; splash. *b.t.:* çəçinkui.
- çəçinkui** *f.s.* 7.1, *b.t.* → çəçinkiri
- çəçiri** *tl<sup>1</sup>*, *f.s.* 1.1, *bm.t.* (suyu) səpmək; splash. *b.t.:* çəçi.
- çəlqiri** *tl<sup>1</sup>*, *f.s.* 7.1, *bm.t.* yamamaq (əsas damaşniki); patch (the soles of knitted slippers). *b.t.:* çəlqui.
- çəlqui** *f.s.* 7.1, *b.t.* → çəlqiri
- çənç** *i.s.* 3 göyərçin (quş); dove, pigeon. *cəm:* çənçirdir.
- çəpi** *f.s.* 7.9, *b.t.* → çəpiri
- çəpilkiri** *tl<sup>1</sup>*, *f.s.* 14.1, *bm.t.* qaçırmaq; kidnap, abduct. *b.t.:* çəpilkui. *çəpiri feilin icbar forması.*
- çəpilkui** *f.s.* 14.1, *b.t.* → çəpilkiri
- çəpiri** *ts.*, *f.s.* 7.9, *bm.t.* qaçmaq; run away. *b.t.:* çəpi. *İcbar forması:* çəpilkiri.
- çərtəm** *i.s.* 3 damar; vein, blood vessel. *cəm:* çərtəmdir.
- çətvər** *i.s.* 4 böyük butulka; big bottle. *cəm:* çətvərdir.
- çəzil** *i.s.* 4 atın yükünü bərkidmək üçün ortadan atılan kəndir; rope used for fixing load, bound around the middle of the load. *cəm:* çəzildir.
- çx(a)+** *v.h.* → şax
- çxabır** *cəm* → şax
- çığ** *i.s.* 3 qamışdan hazırlanmış hasar. reed fence. *cəm:* çığıdır.
- çixir** *i.s.* 3 təzək qalağı; pile of manure briquets. *cəm:* çixirdir.
- çixi** *var.* → çixi
- çixival** *var.* → çixival
- çikaçêği** *f.s.* 8.2, *b.t.* → çikaçêkui
- çikaçêkui** *tl<sup>2</sup>*, *f.s.* 8.2, *bm.t.* nisbətən hündür yerə getirmək (məənə tərəf); transport to a slightly higher place (towards a point of orientation) *b.t.:* çikaçêği.
- çikaği** *f.s.* 8.2, *b.t.* → çikağui
- çikakui** *tl<sup>2</sup>*, *f.s.* 8.2, *bm.t.* getirmək (məənə tərəf); bring, transport (towards a point of orientation). *b.t.:* çikaği.
- çikağği** *f.s.* 8.2, *b.t.* → çikağğui
- çikağğui** *tl<sup>2</sup>*, *f.s.* 8.2, *bm.t.* getirmək, keçirmək (məənə tərəf); transport accross, bring over here (from above, towards a point of orientation). *b.t.:* çikağğui.
- çikazaxi** *f.s.* 15.1, *b.t.* → çikazakui
- çikazakui** *tl<sup>2</sup>*, *f.s.* 15.1, *bm.t.* davamlı olaraq getirmək (məənə tərəf); continuously carry into, transport into (towards a point of orientation). *b.t.:* çikazaxi.
- çikencəxi** *f.s.* 15.1, *b.t.* → çikencəkui
- çikencəkui** *tl<sup>2</sup>*, *f.s.* 15.1, *bm.t.* davamlı olaraq düşürmək (məənə tərəf); continuously transport down (towards a point of orientation). *b.t.:* çikencəxi .
- çikencığı** *f.s.* 8.2, *b.t.* → çikencikui
- çikencikui** *tl<sup>2</sup>*, *f.s.* 8.2, *bm.t.* düşürmək (məənə tərəf); transport down (towards a point of orientation). *b.t.:* çikencığı.

**çıkı** *f.s. 7.10, b.t.* → çıkırı  
**çıkırı** *ts., f.s. 7.10, bm.t.* çatlamak; crack. *b.t.:* çıkıı.  
**çıkı** *f.s. 7.7, b.t.* → çıkırı  
**çıkıld** *i.s. 4* bağırsağ; intestine, gut. *cəm:* çikıldır.  
**çıkırı** *tl<sup>1</sup>, f.s. 7.7, bm.t.* danışmaq; speak, say. *b.t.:* çikıı.  
**çığalçaxı** *f.s. 15.1, b.t.* → çığalçaxı  
**çığalçaxı** *tl<sup>2</sup>, f.s. 15.1, bm.t.* davamlı olaraq (aşağıdan mənə tərəf) hündür yerə getirmək; continuously transport (from below, towards a point of orientation). *b.t.:* çığalçaxı.  
**çığalçığı** *f.s. 8.2, b.t.* → çığalçığı  
**çığalçıkı** *tl<sup>2</sup>, f.s. 8.2, bm.t.* (aşağıdan mənə tərəf) hündür yerə getirmək; transport (from below, towards a point of orientation). *b.t.:* çığalçığı.  
**çığalçığı** *f.s. 8.2, b.t.* → çığalçığı  
**çığalkı** *tl<sup>2</sup>, f.s. 8.2, bm.t.* getirmək (aşağıdan mənə tərəf); bring, transport (from below, towards a point of orientation). *b.t.:* çığalçığı.  
**çığalçaxı** *f.s. 15.1, b.t.* → çığalçaxı  
**çığalçaxı** *tl<sup>2</sup>, f.s. 15.1, bm.t.* davamlı olaraq getirmək (aşağıdan mənə tərəf); continuously transport (from below, towards a point of orientation). *b.t.:* çığalçaxı.  
**çığalçığı** *f.s. 8.2, b.t.* → çığalçığı  
**çığalçıkı** *tl<sup>2</sup>, f.s. 8.2, bm.t.* getirmək, keçirmək (aşağıdan mənə tərəf); transport across, bring over here (from below, towards a point of orientation); *b.t.:* çığalçığı.  
**çığalzaxı** *f.s. 15.1, b.t.* → çığalzaxı  
**çığalzaxı** *tl<sup>2</sup>, f.s. 15.1, bm.t.* davamlı olaraq getirmək (aşağıdan mənə tərəf); continuously carry into, transport into (from below, towards a point of orientation). *b.t.:* çığalzaxı.  
**çığalzığı** *f.s. 8.2, b.t.* → çığalzığı  
**çığalzıkı** *tl<sup>2</sup>, f.s. 8.2, bm.t.* içəri getirmək (aşağıdan mənə tərəf); transport into, bring into (from below, towards a point of orientation). *b.t.:* çığalzığı.  
**çığencəxi** *f.s. 15.1, b.t.* → çığencəxi  
**çığencəxi** *tl<sup>2</sup>, f.s. 15.1, bm.t.* davamlı olaraq aşağıdan tərəni aşaraq digər tərəfə getirmək; continuously transport from below, cross a hill and bring downwards. *b.t.:* çığencəxi.  
**çığencığı** *f.s. 8.2, b.t.* → çığencığı  
**çığencıkı** *tl<sup>2</sup>, f.s. 8.2, bm.t.* aşağıdan tərəni aşaraq digər tərəfə getirmək; transport from below, cross a hill and bring downwards. *b.t.:* çığencığı.  
**çiməbulu** *i.s. 3* qara böcək; black beetle. *cəm:* çiməbulud.  
**çimez** *i.s. 3* oyuncaq kukla; doll. *cəm:* çimezirdir.  
**çimi** *i.s. 3*, dırnaq; finger nail. *cəm:* çimid.  
**çixar** *i.s. 3*, yarma; cereal grains. *cəm:* çixardır.  
**çixi** *var.* çixı *sif.* böyük; large, big.  
**çixival** *var.* çixıval *i.s. 4* böyüklük; largeness, bigness, size. *cəm:* çixıvaldır *var.* çixıvaldır.  
**çin** *i.s. 3* oraq; sickle. *cəm:* çindir.  
**çina** *sual* niyə, why.  
**çinardə** *z.* birlikdə; together.  
**çinel** *z.* birlikdə; together .  
**çinə** *sif.* bir dənə; a little.  
**çin(ə)+** *v.h.* → ya  
**çokan** *i.s. 3* gölməçə; pond. *cəm:* çokandır.  
**çoldədə** *i.s. 2*, azərbaycanlı (qadın); Azerbaijani (woman). *cəm:* çoldədur.  
**çoldədu** *i.s. 1* azərbaycanlı (kişi); Azerbaijani (man). *cəm:* çoldədur.  
**çotu** *i.s. 4* qısa kəndir; short rope. *cəm:* çotud.  
**çşə** *i.s. 4* işıq; light. *cəm:* çşəd.  
**çubukiri** *tl<sup>1</sup>, f.s. 7.2, bm.t.* çubuk ilə döymək; hit, beat with a stick. *b.t.:* çubukı.  
**çubukı** *f.s. 7.2, b.t.* → çubukı  
**çürzkiri** *tl<sup>1</sup>, f.s. 7.1, bm.t.* yormaq; make tired, tire. *b.t.:* çürzkı. *çürzuri feilin in icbar forması.*

**çurzkui** *f.s. 7.1, b.t.* → çurzkiri

**çurzui** *f.s. 1.8, b.t.* → çurzuri

**çurzuri** *ts., f.s. 1.8, bm.t.* yorulmaq; get tired. *b.t.:* çurzui. *İcbar forması:* çurzkiri.

**çülə** *i.s. 3 tütək;* pipe. *cəm:* çüləd.

**çürü** *sif.* dəvərəngi; beige.

Goethe-Universität Frankfurt